

«İqtisadi nəzəriyyə-1» kafedrası
“İqtisada giriş” testləri (qiyabi)

- 1) Merkantilist nəzəriyyəsinin nümayəndəsi kimdir?
 - A)) F. Monkreyen
 - B) F.Kene
 - C) U.Petti
 - Ç) D.Pikardo
 - D) P.Buaqilber

- 2) F.Kene görkəmli nümayəndəsi olmuşdur:
 - A) merkantilizmin
 - B)) fiziokratların
 - J) marşinalizmin
 - Ç) keynsçiliyin
 - D) neoliberalizmin

- 3) Tıjarət burcuazıyasının mənafeyini ifadə edən nəzəriyyəyə aiddir:
 - A)) merkantilizm
 - B) fiziokratlar nəzəriyyəsi
 - J) marşinalizm
 - Ç) klassik siyasi iqtisad
 - D) proletar siyasi iqtisadı

- 4) İqtisadi nəzəriyyənin keynsçi istiqaməti meydana gəlmişdir.
 - A) XIX əsrin ortalarında
 - B) XX əsrin 70 ji illərində
 - J)) XX əsrin 30 ju illərində
 - Ç) XYII əsrdə
 - D) bizim dövrdə

- 5) Monetarizm jərəyanı iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir?
 - A) keynsçilik
 - B)) neoklassik
 - J) institusional sosioloqi
 - Ç) marksizm
 - D) merkantilizm

- 6) İqtisadi nəzəriyyədə monetarizm jərəyanının banisi kimdir?
 - A) K.Marks

- B) A.Marşall
- J) M.Fridman
- Ç) L.Erxard
- D) V.Pareto

7) Adları sadalanan alimlərdən kim marşinalizmin nümayəndəsidir:

- A) A.Smit, D.Rikardo
- B) K.Marks, F.Engels
- J) Ş.Furye, C.Sismondi
- Ç) U.Jevons, K.Menger
- D) L.Erxard, M.Fridman

8) İqtisadi nəzəriyyədə riyazi metodlardan geniş istifadə etməyə kim başlamışdır:

- A) L.Valras, V.Pareto
- B) K.Marks, F.Engels
- J) Ş.Furye, C.Sismondi
- Ç) U.Jevons, K.Menger
- D) A.Smit, D.Rikardo

9) İqtisadi nəzəriyyənin neoklassik istiqamətinə hansı müasir elmi jərəyanlar aiddir:

- A) sosial institusionalizm, marşinalizm:
- B) monetarizm, neoliberalizm
- J) merkantilizm, monetarizm
- Ç) marksizm, merkantilizm
- D) keynsçilik, marşinalizm

10) Hansı iqtisadi məktəb proteksionist dövlət siyasətinin əsasını qoymuşdur:

- A) klassik siyasi iqtisad
- B) proletar siyasi iqtisad
- J) merkantilizm
- Ç) keynsçilik
- D) fiziokratlar

11) Əmək dəyər nəzəriyyəsinin ilk müəllifi kim olmuşdur?

- A) A.Smit
- B) A.Monkreyen
- J) D.Rikardo
- Ç) K.Marks
- D) F.Kene

12) İslamın müqəddəs kitabı "Qurani Kərim"də nəyə ijasə verilmir?

- A) sahibkarlıq fəaliyyətinə
- B) xüsusi mülkiyyətçiliyə

- J)) sələmçiliyə, faiz almaq məqsədi ilə borj verməyə
- Ç) alqı satqıya, ticarətlə məşğul olmağa
- D) xarici malların alqı, satqısına

13) "Ekonomiks" anlayışı aşağıdakı müəllifin əsərinin başlığında istifadə edildikdən sonra qəbul olunmuşdur:

- A) Jon Stüart Mill
- B)) Alfred Marşall
- J) Karl Marks
- Ç) Jon Meynard Keyns
- D) Adam Smit

14) İqtisadi fikrin hansı jərəyanı da həmçinin "marksizm" adı daşıyır:

- A) merkantilizm
- B) klassik siyasi iqtisad
- J)) proletar siyasi iqtisadı
- Ç) neoliberal istiqamət
- D) riyazi məktəb

15) "Görünməz əl" ifadəsi məşhur iqtisadçılardan kimə məxsusdur?

- A) K.Marks
- B)) A.Smit
- J) A.Marşall
- Ç) J.Keyns
- D) D.Rikardo

16) "İjtimai seçim" nəzəriyyəsi iqtisadi nəzəriyyənin hansı istiqaməti çərçivəsində yayılmışdır?

- A) neoklassik
- B) neokeynsçilik
- J) marşallizm
- Ç)) sosial institusional
- D) marksizm

17) İri iqtisadi sarsıntuların bazar iqtisadiyyatının qeyri sabitliylə deyil, düzgün olmayan pul siyasətilə əmələ gəlməsi haqqındakı müddəa əsas ideyalardan birini ifadə edir.

- A) neokeynsçiliyin
- B)) monetarizmin
- J) marşallizmin
- Ç) konvergeniya nəzəriyyəsinin
- D) klassik siyasi iqtisadın

18) Azərbaycanı ilkin iqtisadi fikir və təsəvvürlər nədə öz əksini tapmışdır?

- A) Əxlaqi Nasirdə

- B) Xəmsədə
- J) Kitabı -Dədə Qorqudda
- Ç) Müqəddimədə
- D) heç birində

19) Konvergeniya nəzəriyyəsi iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir?

- A) neoklassik
- B) neokeynsçilik
- J) marcial
- Ç)) sosial institusional
- D) neoliberalizm

20) Qədim Yunanıstanın iqtisadi fikri hansı alimlərin əsərlərində öz əksini tapmışdır?

- A)) Platon, Aristotel
- B) Konfutsi, Syun Tszı
- J) Varron, Seneka
- Ç) Qay, Katon
- D) İbn Xaldun, Foma Akvinski

21) İqtisadi nəzəriyyənin hansı istiqamətinin nümayəndələri ilk dəfə öz təhlilində son hədd kəmiyyətlərini istifadə etməyə başlamışlar?

- A) fiziokratlar
- B)) marcialistlər
- J) merkantilistlər
- Ç) neokeynsçilər
- D) monetaristlər

22. « Ekonomiks» termini ilk dəfə harada meydana gəlmişdir.

- a) qədim misirdə
- b) qədim Babilistanda
- c) qədim Çində
- ç)) qədim Yunanıstanda
- d) qədim Romada

23. Kapitalizmin inkişafının dinamik modelini yaratmışdır:

- A)) Y.Şumpeter
- b) A.Marşall

- c) M.Fridman
- ç) D.M.Keyns
- d) L.Valras

24. Yeni keynsçilərə aiddir.

- a) T.Veblen, D.Qelbreyt
- b) U.Mitçell, D.Kommons
- c) D.Robinson, A.Xansen
- ç) M.Fridman, F.Fon Xayek
- d) L.Erxard, L.Fon Mizes

25) İqtisad elminin başlıca vəzifəsinin jəmiyyətin iqtisadi həyat fəaliyyətinin, insanların davranışının stimulyə və motivlərinin tədqiq olmasını hesab etmişdir:

- A) K.Marks
- B) D.Rikardo
- J) A.Marşall
- Ç) A.Smit
- D) F.Kene

26) İqtisadi nəzəriyyənin sahəsi kimi makroiqtisadiyyat öyrənir:

- A) dövlətin iqtisadiyyatda rolunu
- B) jəmiyyətin iqtisadi inkişafının qlobal meyillərini
- J) bütövlükdə milli iqtisadiyyatda baş verən prosesləri
- Ç) sahibkarlıq və iqtisadiyyatda onun rolunu
- D) bazar mexanizminin ayrı, ayrı elementlərini

27) Proletar siyasi iqtisad nəyi iqtisadi nəzəriyyənin predmeti hesab edir?

- A) millətin sərvəti və onun mənbələri
- B) istehsal münasibətləri və onların inkişaf qanunları
- J) təsərrüfatçılıq subyektlərinin davranışı
- Ç) qeyri məhdud resurslar və onların istifadə edilməsi üsulları.
- D) milli iqtisadiyyatın fəaliyyəti

28) İqtisadi nəzəriyyənin predmetini daha dolğun səjiyyətləndirən tərif:

- A) insanların maddi və mənəvi tələbatlarının inkişafı və formalaşması haqqında elm.
- B) istehsal olunmuş nemətlərin istehsalı və bölgüsünün meyarları haqqında elm.
- J) milli sərvətlər, onun mənbələri və ondan istifadə haqqında elm.

Ç)) məhdud iqtisadi ehtiyatlar şəraitində insan jəmiyyətinin inkişafının ən ümumi qanunları haqqında elm

D) iqtisadi subyektlərin təsərrüfat fəaliyyəti və onların əlaqələri barədə elm

29) İlk dəfə tədavül sferasını deyil, istehsal prosesini öz təhlilinin predmeti etmiş iqtisadi məktəb:

A) merkantilizm

B)) fiziokratlar

J) klassik siyasi iqtisad

Ç) marşinalizm

D) proletar siyasi iqtisadı

30) İqtisad elminin metodologiyası anlayışı özünə daxil edir;

A)) iqtisadi hadisələrin öyrənilməsi üsulları və priyomları

B) iqtisadiyyatın strukturu

J) iqtisadi nəzəriyyənin müxtəlif jərəyanları

Ç) iqtisadçı alimlərin dünyagörüşü

D) müxtəlif iqtisadi sistemlərinin öyrənilməsi

31) İqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyat nəyi öyrənir?

A)) ayrı ayrı istehlakçı, firma və resurs mülkiyyətçiləri qrupunun iqtisadi davranışını

B) ayrı ayrı firmaların iqtisadi davranışını

J) dünya birliyində iqtisadi münasibətləri

Ç) milli iqtisadiyyat səviyyəsində baş verən prosesləri

D) dövlət və təsərrüfat sahələri arasında yaranan iqtisadi əlaqələri

32) İqtisadi nəzəriyyənin sintez metodun elementlərini göstərin:

A) tədqiq olunan hadisənin tərkib hissələrinə bölünməsi

B) təfəkkürdə konkretədən abstrakta hərəkət

J)) aralarında doğmalılıq əlaqələri olan elementlərin birləşdirilməsi, hissələrdən tamın yaradılması.

Ç) sadalanan hamısı sintez metoduna aiddir

D) doğru cavab yoxdur

33) Tələbatların artması qanunu aiddir;

A) xüsusi iqtisadi qanunlara

B) spesifik iqtisadi qanunlara

J) ümumi iqtisadi qanunlara

Ç) iqtisadi qanunlara aid deyil

D) belə bir qanun mövjud deyil

34) İqtisad elmində belə metodoloci yanaşma mövjud deyil;

A) dialektik materialist

- B) subyektiv
- J) sosial institusional
- Ç) neopozitiv empirik
- D) bütün sadalanan yanaşmalar mövjuddur

35) İqtisad elmində normativ yanaşmalar mövjuddur:

- A) riyazi metod və modellərin tətbiqilə
- B) iqtisadi eksperimentlərin aparılması ilə
- J) iqtisadiyyatın real vəziyyətinin öyrənilməsilə
- Ç) iqtisadiyyatın neçə olmasının öyrənilməsilə
- D) iqtisadi sistemin ayrı ayrı elementlərinin öyrənilməsilə

36) İqtisad elmində pozitiv yanaşma əlaqədardır:

- A) riyazi metod və modellərin aparılması ilə
- B) iqtisadi eksperimentlərin aparılması ilə
- J) iqtisadiyyatın real vəziyyətinin öyrənilməsi ilə
- Ç) iqtisadiyyatın neçə olmasının öyrənilməsi ilə
- D) iqtisadi sistemin ayrı ayrı elementlərinin öyrənilməsi ilə

37) İqtisadi nəzəriyyənin hansı jərəyanının nümayəndələri iqtisad elminin öyrənilməsinin predmetini mənbəyi ticarət olan milli sərvət hesab etmişlər?

- A) merkantilistlər
- B) fiziokratlar
- J) marşalistlər
- Ç) neokeynsçilər
- D) neolibəralar

38) İqtisadi nəzəriyyədə belə öyrənmə metodu mövjud deyildir:

- A) elmi abstraksiya
- B) spəfifləşdirmə
- J) induksiya
- Ç) deduksiya
- D) riyazi modelləşdirmə

39) Dəyər qanunu

- A) ümumi iqtisadi qanundur
- B) xüsusi iqtisadi qanundur
- J) spəfif iqtisadi qanundur
- Ç) iqtisadi kafəqoriyadır
- D) iqtisadi qanun deyildir

40) Hansı metodoloji yanaşma üçün iqtisadi hadisələri qarşılıqlı əlaqədə və inkişafda səjiyyəvidir?

- A) subyektiv

- B) neopozitiv empirik
- J) rasionalist
- Ç) dialektik materialist
- D) bütün sadalanan yanaşmalar üçün

41) Hansı metodoloji yanaşma üçün iqtisadi hadisələrin əsaslı surətdə öyrənilməsi və onların qiymətləndirilməsi səjiyyəvidir?

- A) subyektiv
- B)) neopozitiv empirik
- J) rasionalist
- Ç) dialektik materialist
- D) bütün sadalanan yanaşmalar üçün

42) Elmi abstraksiya metodu ibarətdir:

- A) iqtisadi hadisələrin ayrı ayrı tərkib hissələrinin öyrənilməsindən
- B) iqtisadi hadisənin bütün mənzərəsini bərpa etməkdən
- J) riyazi modellərin qurulmasından
- Ç) iqtisadi hadisələri ikinci dərəcəli jəhətlərdən ayırmaqdan
- D) iqtisadi eksperimentlərin aparılmasından

43) İqtisadi hadisə və ya prosesin onun öyrənilməsi məqsədilə süni surətdə janlandırılması, bu:

- A) iqtisadi modeldir
- B)) iqtisadi eksperimentdir
- J) statistik tədqiqat metodudur
- Ç) induksiya metodudur
- D) deduksiya metodudur

44) Ayrı ayrı amillərin öyrənilməsindən ümumi müddəalar və nəticələrə keçid, bu:

- A) iqtisadi eksperimentdir
- B) elmi abstraksiyadır
- Ç) induksiya metodudur
- D) deduksiya metodudur
- E) məntiqi metoddur

45. «Millətin məhsuldar qüvvələrini» iqtisadi nəzəriyyənin predmeti kimi qəbul edən elmi istiqaməti göstərin:

- a) merkantelistlər
- b) fiziokratlar
- c) tarixi məktəb
- ç) klassik siyasi iqtisad

d) proletar siyasi iqtisadi

46. İqtisadi təhlilin obyektini kimi iqtisadi subyektin davranışını qəbul edən yanaşmanı göstərin:

a) subyektiv

b) empirik-neopozitiv

c) rasionalist

ç) dialektik-materialist

d) doğru cavab yoxdur

47. Sivilizasiyanın təbii rasionel qanunlarını kəşf etməyi məqsəd kimi qəbul edən elmi yanaşmanı göstərin:

a) subyektiv

b) empirik-neopozitiv

c) rasionalist

ç) dialektik-materialist

d) doğru cavab yoxdur

48. Zehində hadisəni tərkib hissələrinə bölərək hər birinin ayrılıqda öyrənilməsinə əsaslanan elmi metod necə adlanır?

a) elmi abstraksiya

b) təhlil

c) induksiya

ç) deduksiya

d) riyazi modelləşdirmə

49) Jəmiyyətin iqtisadi həyatının ən ümumi və mühüm jəhətlərini əks etdirən məntiqi anlayışlar -bu:

A) ümumi iqtisadi qanunlardır

B) xüsusi iqtisadi qanunlardır

- J) spesifik iqtisadi qanunlardır
- Ç)) iqtisadi kateqoriyalardır
- D) iqtisadi modellər

50) İqtisadi mənafelər, bu:

- A)) iqtisadi fəaliyyət yolu ilə ödəmə bilən tələbatlar
- B) insanın həyat fəaliyyəti və inkişafı üçün ona zəruri olan iqtisadi nemətlər
- J) insanların özünü reallaşdırmağa tələbatı
- Ç) iqtisadi subyektlərin maraqları
- D) insanların yüksək gəlirlər əldə etmək jəhdləri

51) Göstərilən amillərdən hansını iqtisadi resurslara aid etmək olar?

- A) təbii ehtiyatlar (torpaq), faydalı qazıntılar, su ehtiyatları
- B) əmtəə və xidmətlərin istehsalı zamanı sərf olunmuş insanın fiziki və zehni qabiliyyəti
- J) informasiya amili
- Ç)) sadalananların hamısı
- D) sadalananların heç biri

52) Müxtəlif tələbatların ödənilməsinə yönəldilmiş nemət və xidmətlərin istehsalı prosesində insanların məqsədyönlü təşkil olunmuş fəaliyyəti, bu:

- A) ijtimai təkrar istehsal
- B)) təsərrüfat fəaliyyəti
- J) iqtisadi mənafe
- Ç) istehsal münasibətləri
- D) məhsuldar qüvvələr

53) İqtisad elmi təkrar istehsal prosesində neçə mərhələni ayırır:

- A) 2
- B) 3
- J)) 4
- Ç) 5
- D) 6

54) Təsərrüfat fəaliyyətinin belə bir mərhələsi mövjud deyil:

- A) istehsal
- B) bölgü
- J)) ifrat istehsal
- Ç) mübadilə
- D) istehlak

55) Təsərrüfat fəaliyyətinin belə bir mərhələsi mövjud deyil:

- A) istehsal
- B) bölgü
- J)) ifrat istehsal

- Ç) mübadilə
- D) istehlak

56) Aşağıda göstərilən istehsal amillər siyahısından hansıl doğrudur?

- A) torpaq, əmək, kapital, iş qüvvəsi, idarəetmə
- B) torpaq, əmək, istehsal vasitəsi, texnologiya, idarəetmə
- J) resurslar, texnologiya, sahibkarlıq, kapital
- Ç) torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti
- D) sahibkarlıq, texnologiya, əmək

57) Aşağıda göstərilənlərdən hansı qeyri iqtisadi nemət hesab olunur?

- A) sualtı qayıq
- B) küləyin enerjisi
- J) bilik
- Ç) paltar
- D) su kəməri

58) İqtisadi resursların belə növü yoxdur:

- A) əmək
- B) maddi
- J) qeyri maddi
- Ç) maliyyə
- D) təbii

59) Əmək kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən əlamət nədir?

- A) hamısı maddi, istehsal resurslarıdır
- B) bunlar iqtisadiyyatın fundamental prinsipləridir
- J) bunlar istehsal amilləridir
- Ç) bunlar makroiqtisadi göstərijilərdir
- D) bunlar hamısı maddi nemətlərdir

60) Qeyri maddi nemətlərə aiddir:

- A) dərslük
- B) dərman
- J) kompyuter proqramı
- Ç) avtomobil
- D) meyvələr

61) Nemət adlanır:

- A) nəticəsi insanın hansısa bir tələbatını ödəyən məqsədyönlü fəaliyyəti
- B) insanın bu və ya digər tələbatını ödəyən əşya, hadisə və əmək məhsulu
- J) iqtisadi tələbatların təzahür forması
- Ç) maddi istehsalın məhsulu
- D) insanın faydalı fəaliyyəti

62) Qeyri maddi xidmətlərə aiddir.

- A) ijtimai nəqliyyatda gediş
- B) dəlləkxanada saç qırılması
- J) turist səfəri
- Ç) təhsil alma
- D) atelyedə penjəyin tikilməsi

63) İstehsal amillərinin qarşılıqlı əvəz olunması qismən aradan qaldırmağa imkan verir:

- A) iqtisadi böhranları
- B) tələbatların qeyri, məhdudluğunu
- J) resursların məhdudluğunu
- Ç) istehsalın səmərəliliyini
- D) işsizliyi

64) İqtisadi resursların hansı növləri üçün mütləq məhdudluq səjiyyəvidir:

- A) təbii
- B) maddi
- J) maliyyə
- Ç) informasiya
- D) resursların bütün sadalanan növləri üçün nisbi məhdudluq səjiyyəvidir

65. Nəticədə insanın müəyyən tələbatını ödəyən insanın məqsəduyğun fəaliyyəti nədir?

- a) maddi nemət
- b) qeyri-maddi nemət
- c) xidmət
- ç) iqtisadi ehtiyat
- d) iqtisadi mənafə

66. Fasiləsiz təkrarlanan istehsal prosesi nədir?

- a) təsərrüfat fəaliyyəti
- b) ijtimai təkrar istehsal
- c) maddi istehsal
- ç) qeyri maddi istehsal
- d) doğru cavab yoxdur

67. İstehsalın imkanlarına və məhsuldarlığına həlledici təsir göstərən mühüm element nədir?

- a) əmək vasitəsi
- b) əmək predmeti
- c) istehsal amili
- ç) texnologiya
- d) maddi nemət

68) Cəmiyyətin məhsuldar qüvvələrinin tərkib hissələri asadakılardır:

- A) iş qüvvəsi və əmək vasitələri;
- B) əmək vasitələri və əmək cismləri;
- J) texnoloji münasibətlər və iş qüvvəsi
- Ç) istehsal vasitələri və iş qüvvəsi
- D) əmək vasitələri və əmək məhsulu

69) Əmək jisimləri -bu:

- A) alətlər, mexanizmlər, maşınlardır
- B) fəhlələr və ifadəedijilər heyətidir
- J) binalar, yollar, kanallardır
- Ç) sonrakı emala gedən xammal
- D) hazır məhsul

70) İstehsal vasitələri ibarətdir:

- A) əmək jisimləri və əmək məhsullarından
- B) əmək vasitələri və jisimlərindən
- J) əmək vasitələri və iş qüvvəsindən
- Ç) iş qüvvəsi və texnologiyadan
- D) əmək məhsulları və əmək vasitələrindən

71) Əmək vasitələri harada düzgün göstərilmişdir:

- A) istehsal binaları, avadanlıq, alətlər
- B) alətlər, yanacaq, xammal
- J) iş qüvvəsi, texnologiya
- Ç) xammal, avadanlıq, nəqliyyat vasitələri
- D) istehsal binaları, qurğular, iş qüvvəsi

72) İş qüvvəsi və istehsal vasitələri arasında qarşılıqlı təsir əks olunur:

- A) istehsal münasibətləri ilə
- B) istehsal texnologiyası ilə

- J) istehsalın təşkili ilə
- D) idarəetmə metodları ilə
- E) sadalananlardan heç biri

73) İstehsal imkanları əyrisinin iki məhsulun müxtəlif kombinasiyalarını göstərən hala uyğundur:

- A) əmək resurslarının tam istifadə olunması
- B) dəyişməz texnologiya və mövjud ehtiyatların tam istifadə edilməsi
- J) tətbiq olunan ehtiyatların kəmiyyətinin artması
- Ç) maddi ehtiyatların tam istifadə olunması
- D) istifadə olunan resursların azalması

74) Hansı xərjlər qeyri aşkar (alternative) adlanır?

- A) hazır məhsulun reallaşdırılması ilə əlaqədar xərjlər
- B) rəqabət mübarizəsi və reklamlarla əlaqədar xərjlər
- J) istehsalın genişləndirilməsilə əlaqədar xərjlər
- Ç) resursların məhdudluğu şəraitində seçimin zəruriliyilə əlaqədar xərjlər
- D) sadalanan xərjlərdən heç biri

75) İstehsal imkanları əyrisində məhsullardan birinin istehsalının artmasına uyğun olaraq:

- A) o biri məhsulun istehsalı aşağı düşür
- B) o biri məhsulun istehsalı artır
- J) o biri məhsulun istehsalının həjmi sabit qalır
- Ç) o biri məhsulun istehsalı dayandırılır
- D) gəlirlər artır

76. İstehsal vasitələrinin və istehmsal vasitələrini hərəkətə gətirən bilik və təcrübəyə malik olan insanların məjmuu adlanır.

- a) məhsuldar qüvvələr
- b) istehsal münasibətləri
- c) iqtisadi sistem
- ç) istehsal üsulu
- d) əmək vasitələri

77. Maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehsalkı ilə əlaqədar insanların münasibətləri nədir?

- a) texnoloji münasibətlər
- b) sosial münasibətlər

- c)) istehsal münasibətlər
- ç) istehsal imkanları
- d) məhsuldar qüvvələr

78) Dövlət mulkiyyəti və dövlət tənzimlənməsi üstünlük edən iqtisadi sistem neçə adlanır?

- A) ənənəvi iqtisadiyyat
- B) qarışıq iqtisadiyyat
- J) azad bazar iqtisadiyyatı
- Ç) inzibati, amirlik iqtisadiyyatı
- D) keçid iqtisadiyyatı

79) Xüsusi mülkiyyət və bazar tənzimlənməsi üstünlüyünün səjiyyəvi olduğu iqtisadi sistem neçə adlanır:

- A) ənənəvi iqtisadiyyat
- B) qarışıq iqtisadiyyat
- J) inzibati amirlik iqtisadiyyatı
- Ç) sərbəst bazar iqtisadiyyatı
- D) keçid iqtisadiyyatı

80) Dövlət və bazar tənzimlənməsi; Habelə müxtəlif mülkiyyət formalarının uzlaşdığı iqtisadi sistem neçə adlanır?

- A) ənənəvi iqtisadiyyat
- B) inzibati amirlik iqtisadiyyatı
- J) qarışıq iqtisadiyyat
- Ç) sərbəst bazar iqtisadiyyatı
- D) keçid iqtisadiyyatı

81) İqtisadi sistem:

- A) təsərrüfat mexanizmi və iqtisadi subyektlərin qarşılıqlı əlaqələri sistemidir;
- B) maddi və qeyri maddi nemət və xidmət istehsalçıları və istehlakçıları arasındakı xüsusi şəkildə nizamlanmış əlaqələr sistemidir;
- J) mulkiyyət formaları ilə istehsal amillərinin vəhdətidir;
- Ç) texnoloji münasibətlərli və texnoloji usulun qarşılıqlı təsir sistemidir;
- D) dövlətin iqtisadiyyatının tənzimləmə sistemi

82) İqtisadi sistem aşağıdakı məsələləri həll edir:

- A) nə, harada, kimin üçün
- B) nə, neçə, kimin üçün
- J) nə vaxt, niyə, harada və kim
- Ç) işsizliyin və inflyasiyanın səbəbi nədən ibarətdir
- D) gəlirlər neçə bölünür

83) İqtisadi sistemlərin təhlilinə formasiya yanaşması neçə iqtisadi formasiya ayırır:

- A) 3
- B) 4
- J) 5
- Ç) 6
- D) 7

84) İqtisadi sistemin fərqləndiriji meyarları hesab etmək olar:

- A) resurslar üzərində mülkiyyətin forması v? koordinasiya mexanizminin növü
- B) koordinasiya mexanizminin növü v? milli gəlir
- J) iqtisadi artımın tempi v? resurslar üzərində mülkiyyətin forması
- Ç) milli gəlir v? iqtisadi artımın tempi
- D) doğru cavab yoxdur

85) İstənilən iqtisadi sisteminin əsasını nə təşkil edir?

- A) əmək vasitələri və əmək jisimləri
- B) əmək vasitələri və iş qüvvəsi
- J) iş qüvvəsi və istehsal münasibətləri
- Ç) məhsuldar qüvvələr və istehsal münasibətləri
- D) məhsuldar qüvvələr və texnologiya

86) Keçid iqtisadiyyatının əsas jəhətlərinə aid deyildir:

- A) dövlət tənzimlənməsinin güclənməsi
- B) qiymətlərin liberallaşdırılması
- J) sahibkarlıq fəaliyyəti üçün şəraitin yaradılması
- Ç) mülkiyyət formalarının dəyişməsi
- D) rəqabət mühitinin yaradılması və saxlanması

87) Hər bir iqtisadi sistem ehtiyatların məhdudluğu faktı ilə üzləşir, nə deməkdir:

- A) elə ola bilər ki, bəzi məhsulları yalnız həddən artıq yüksək qiymətlə almaq olur.
- B) məhdudluqla kasıb dövlətlər qarşılaşır, varlı dövlətlərdə isə bu problem həll olunmuşdur.
- J) bütün insan tələbatlarını ödəmək üçün istehsal ehtiyatları heç vaxt kifayət qədər olmur.
- Ç) hər bir iqtisadiyyatda enmə dövrləri olur ki, bu zaman ehtiyatların məhdudluğu mövjud olur.
- D) heç bir iqtisadi sistem resursların səmərəli istifadə olunmasını təmin edə bilməz

88) İqtisadi sistemin səmərəli fəaliyyətinin əsas problemi:

- A) resursların bölgüsünün ən yaxşı üsulunun seçilməsi problemdir
- B) təsərrüfat fəaliyyətinin nəticələrinin daha yaxşı bölgüsü problemdir

- J) işsizlik problemdir
- Ç) inflyasiya problemdir
- D) iş qüvvəsinin istehsal sahələri üzrə bölgüsü problemdir

89) Qapalı ev təsərrüfatı, şəhər təsərrüfatı, xalq təsərrüfatı:

- A) formasiya yanaşması
- B) istehsal və istehlak arasında əlaqənin xarakteri
- J) iqtisadiyyatın sənayeləşməsi dərəcəsi
- Ç) iqtisadiyyatda ETT nin rolu
- D) resurslara mülkiyyətin formaları

90) Əgər ölkə özünün bütün maddi və əmək ehtiyatlarını istifadə edərsə, hər hansı məhsuldan çoxlu miqdarda:

- A) istehsal oluna bilməz
- B) mümkün ehtiyatları artırmaqla istehsal oluna bilər
- J) ehtiyatların yenidən bölgüsü ilə istehsal oluna bilər
- Ç) vergilərin azalması ilə istehsal oluna bilər
- D) oluna bilər, əgər təbii resurslar kifayət qədərdir

91. İqtisadi sistemin istehsal imkanları nə ilə məhdudlaşır.

- a) istifadə olunan ehtiyatların məhdudluğu ilə
- b) insanların tələbatlarının sonsuzluğu ilə
- c) dövlətin iqtisadi proseslərə müdaxiləsi ilə
- ç) iqtisadi ziddiyyətlərlə
- d) istehsal münasibətlərinin mürəkkəbliyi ilə

92) Aşağıdakı yeddi sivilizasiyaya fərqləndirən nəzəriyyə hansıdır?

- neolit mövcudluq müddəti;
 - sərq quldarlıq;
 - antik
 - erkən feodal
 - sənaye qədərki
 - sənaye;
 - postsənaye.
- A) sənayeləşdirmə nəzəriyyəsi;
 - V) tsiklik inkisaf nəzəriyyəsi;
 - S) mərhələli inkisaf nəzəriyyəsi;
 - Ç) sivilizasiyaların toqquşması nəzəriyyəsi.
 - D) sosial, iqtisadi formasiyaların nəzəriyyəsi

93) İqtisadiyyatda xüsusi mülkiyyətin üstünlük təşkil etməsi aşağıdakının səjiyyəvi xüsusiyyətlərini əks etdirir:

- A)) azad bazar iqtisadiyyatının
- B) inzibati amirlik iqtisadiyyatının
- J) qarışıq iqtisadiyyatın
- Ç) keçid iqtisadiyyatının
- D) sadalananlardan heç birinin

94. «İqtisadi institutlar» anlayışını elmi dövriyyəyə gətirən iqtisadi nəzəriyyə istiqamətini göstərin.

- a) marksizm
- b) neokeynsçi
- c) neolibereal
- ç) monetarist
- d)) sosial-institusional

95) Mülkiyyət hüququ:

- A) nemət üzərində müstəsna fiziki nəzarət hüququdur.
- B) nemətlərin istifadə olunmasından əldə olunan nəticələrə sahib olmaq hüququdur.
- J) nemətin kim və neçə istifadə etməsi qərarını qəbul etmək hüququdur.
- Ç)) bütün sadalanan hüquqları
- D) sadalanan hüquqlardan heç biri

96) Mülkiyyət iqtisadi anlayış kimi:

- A) insanların əşyalara münasibətidir.
- B) əşyanın özüdür
- J)) əşyaların mənimsənilməsi ilə əlaqədar insanların bir birinə münasibətləridir.
- Ç) əşyanın ijarəyə verilməsi
- D) mülkiyyət iqtisadi anlayış deyil

97) Müasir bazar iqtisadiyyatında mülkiyyətin daha geniş yayılmış növü budur:

- A) dövlət mülkiyyəti
- B)) səhmdar mülkiyyəti
- J) xüsusi mülkiyyət
- Ç) bələdiyyə mülkiyyəti
- D) kooperativ mülkiyyət

98) Mülkiyyət obyektlərinin ijtimai mülkiyyətdən xüsusi mülkiyyətə keçməsi prosesi:

- A) milliləşdirmə

- B) inventarlaşdırma
- J) özəlləşdirmə
- Ç) müsadirə
- D) spesifikasiya

99) Mülkiyyət obyektlərinin xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi prosesi adlanır:

- A) milliləşdirmə
- B) inventarlaşdırma
- J) özəlləşdirmə
- Ç) müsadirə
- D) spesifikasiləşdirmə

100) Xüsusi mülkiyyət, aşağıdakılardan hansının üzərində vətəndaşların hüququnun möhkəmləndirilməsi formasıdır?

- A) hər hansı əmlaka yiyələnmək və tətbiq etmək.
- B) hər hansı əmlakdan istifadə etmək və onunla əlaqədar sərənjam vermək;
- J) hər hansı əmlakın istifadəsi və onunla əlaqədar sərənjam verilməsi
- Ç) hər hansı əmlakla əlaqədar sahibolma, istifadə və sərənjamvermə
- D) hər hansı əmlakın istifadəsi, sahibolması, yiyələnməsi

101) Səhərin bütün texniki xidmətlərinin vahid əldə cəmləşməsi, istismarını qaydaya salmaqla əhaliyə əlavə rahatlıqların verilməsinə hansı mülkiyyət forması imkan yaradır?

- A) xüsusi mülkiyyət;
- V) dövlət mülkiyyəti;
- S) bələdiyyə mülkiyyəti;
- Ç) kollektiv mülkiyyət.
- D) səhmdar mülkiyyəti

102) Vətəndaşların şəxsi əmlakı və yığımları hansı mülkiyyət formasına aiddir?

- A) dövlət
- B) ictimai
- J) xüsusi
- Ç) bələdiyyə
- D) səhmdar

103) Sadalanan sahələrdən hansında dövlət mülkiyyətinin daha böyük payının olması məqsədyönlüdür:

- A) turizm sahəsi
- B) ayaqqabı istehsalı
- J) avtomobil istehsalı
- Ç) elektrik enerjisi istehsalı
- D) mənzil tikintisi

104) Özəlləşdirmə metodlarına aid deyildir:

- A) dövlət mülkiyyətinin əvəzsiz verilməsi
- B) hərərlərdən müəssisələrin satışı
- J) çek özəlləşdirməsi
- Ç) xüsusi sahibkarların kooperativlərdə birləşməsi
- D) səhmlərin səhmdarlaşdırılması və satışı

105) Azərbaycanı dövlət mülkiyyətinin özəlləşdirilməsinin I proqramı nə vaxt qəbul olunmuşdur?

- A) 1993 jü il
- B) 2001 ji il
- J) 1995 ji il
- Ç) 2003 jü il
- D) 1998, ji il

106) İri müəssisələrin özəlləşdirilməsi üçün zəruri şərt nədir:

- A) onların əvvəljədən səhmdar jəmiyyətə çevrilməsi
- B) onların ixtisaslaşdığı fəaliyyət növünün müəyyənləşdirilməsi
- J) onların xüsusi mülkiyyətə keçirilməsi
- Ç) onların kiçik müəssisələrə bölünməsi
- D) iri müəssisələri özəlləşdirmək lazım deyil.

107) İqtisadi resurslar və insanın iqtisadi fəaliyyətinin nəticələri:

- A) mülkiyyətin subyektləridir
- B) mülkiyyətin obyektəridir
- J) mülkiyyətin hüquqlarıdır
- Ç) mülkiyyətin funksiyalarıdır
- D) sadalananlardan heç biri deyildir

108) K.Marksın fikrinə, ijtimai istehsalın xarakteri müəyyən edilir:

- A) istehsal vasitələri üzərində mülkiyyətin münasibətlərilə
- B) istehlak şeyləri üzərində mülkiyyət münasibətlərilə
- J) mülkiyyət anlayışının hüquqi məzmunu ilə
- Ç) mülkiyyət anlayışının iqtisadi məzmunu ilə
- D) mülkiyyətdən asılı deyildir

109) Hansı sahədə dövlət mülkiyyətinin üstünlüyü məqsədyönlü deyildir:

- A) ekoloji təhlükəsizlik
- B) tarixi abidələrin mühafizəsi
- J) təhsil
- Ç) fundamental elm
- D) bank sahəsi

110) Hansı sahədə mülkiyyətin kooperativ forması daha geniş yayılmışdır?

- A) pərakəndə ticarət
- B)) kənd təsərrüfatı
- J) avtomobil istehsalı
- Ç) kömür hasilatı sənayesi
- D) ijtimai iaşə

111) Xüsusi mülkiyyətin əsas mövjudluq şərtlərinə aid deyildir:

- A) müəssisələrin yaradılması və istənilən sahibkarlıq fəaliyyətinə başlanmasının tam sərbəstliyi
- B) xüsusi mülkiyyətin zəmanətli mühafizəsi
- J) xüsusi kapital qoyuluşlarının stimullaşdırılması
- Ç) istehsal ixtisaslaşmasının inkişafı
- D) bütün sadalananlar aiddir

112) Mülkiyyət hüquqları nəzəriyyəsində mülkiyyət münasibətləri şərtlənmişdir:

- A) təsərrüfatçılığın üstün üsulu ilə
- B) istehsalın inkişaf səviyyəsilə
- J) resursların nadirliyi ilə
- Ç) iqtisadiyyatın dövlət tənzimlənməsilə
- D) bütün sadalananlarla

113) Mülkiyyət hüquqlarının spesifikasişdirilməsi nəyi bildirir?

- A) bu hüquqların digər şəxsə verilməsi
- B)) bu hüquqların dəqiq müəyyənləşdirilməsi
- J) bu hüquqların ləğv edilməsini
- Ç) mülkiyyətin formalarının dəyişdirilməsini
- D) sadalananlardan heç biri

114) İjarədarın hüquqlarına aiddir:

- A) ijarəyə götürülmüş əmlaka sahibolma;
- B)) ijarəyə götürülmüş əmlakdan istifadəetmə;
- J) ijarəyə götürülmüş əmlakın özgələşdirilməsi;
- Ç) sadalanan hamısı
- D) sadalananların heç biri

115) Xüsusi mülkiyyətə aid deyil:

- A) ev təsərrüfatlarının əmlakı
- B) şəxsi yığımlar
- J) leqal xüsusi müəssisələr
- Ç) qeyri leqal xüsusi müəssisələr
- D)) bütün sadalananlar aiddir

116) Özəlləşdirmənin zəruri şərti bu deyildir.

- A) özəlləşdirmənin hüquqi bazasının olması
- B) fond bazarının yaradılması

- J) iqtisadiyyatda dövlət bölməsinin üstünlüyü
- Ç) özəlləşdiriləjek obyektlərə tələbin qabaqjadan qiymətləndirilməs
- D) bütün sadalananlar özəlləşdirmənin zəruri şərtidir

117) Kollektiv mülkiyyətin hansı forması xüsusi mulkiyy?tin jəhətlərə malikdir?

- A) kooperativ mülkiyyət
- B) tam yoldaşlıq mülkiyyəti
- J) məhdud məsuliyyətli yoldaşlıq mülkiyyəti
- Ç) səhmdar jəmiyyətinin mülkiyyəti
- D) bu mülkiyyət formalarının heç biri ümumi jəhətə malik deyil

118) Məhsulun istehsalı ilə deyil, onu müşayiət edən məsrəflərlə əlaqədar xərjlər adlanır:

- A) transaksion
- B) hesabi
- J) buraxılmış imkanların xərjləri
- Ç) iqtisadi
- D) son hədd

119. Nə ilə əlaqədar olan xərclər transaksion xərclərə aid edilmir?

- a) qiymətlər haqqında informasiya axtarışı ilə
- b) avadanlığın işlək vəziyyətdə saxlanması ilə
- c) tərəfmüqabillərlə müqavilə bağlanması ilə
- ç) müqavilələrinin yerinə yetirilməsinə nəzarəti ilə
- d) bütün göstərilənlər tansaksion xərclərə aiddir

120) Aşağıda sadalanan təsdiqlərdən hansı əmtəə istehsalının mahiyyətini təhrif edir?

- A) əmtəə istehsalı anjaq əmək bölgüsü olduğu üçün mövjudur.
- B)) əmtəə istehsalı istehsalçının özünün tələbatlarını ödəmək üçün məhsul istehsalını nəzərdə tutur.
- J) əmtəə istehsalı mübadiləsiz mümkün deyil.
- Ç) əmtəə istehsalı istehlakçıların tələbi olduğu məhsulların istehsalını nəzərdə tutur.
- D) əmtəə istehsalı, bazar iqtisadiyyatının əsasıdır

121)Aşağıdakı baxışlardan hansı natural təsərrüfatı düzgün səjiyyələndirməyib:

- A) natural təsərrüfat şəraitində insanın yaşaması üçün lazım olanların hamısını özü istehsal edir
- B) natural təsərrüfat şəraitində istehsal olunan məhsul mübadilə olunmur

- J) natural təsərrüfat şəraitində istehsalçıların bir birindən sıx asılılığı yaranır
- Ç) istehsal qapalı xarakter daşıyır
- D) ijtimai əmək bölgüsü natural təsərrüfat şəraitində zəif inkişaf edir

122) Əmtəə istehsalının zəruri şərtləri hesab edilir:

- A) ijtimai əmək bölgüsü
- B) istehsalçıların iqtisadi jəhətdən təcrid olunması
- J) istehsalçıların müstəqilliyi, sahibkarların azadlığı
- Ç) sadalanan hamısı
- D) sadalanan heç biri

123) İjtimai təsərrüfatın əsas formaları hansılardır?

- A) natural, əmtəə
- B) natural, kapitalist təsərrüfatı
- J) natural, planlı, inzibati təsərrüfat
- Ç) əmtəə (bazar), planlı inzibati təsərrüfatı, kapitalist təsərrüfatı
- D) əmtəə (bazar), planlı inzibati təsərrüfat

124) Təsərrüfat tiplərinin ilkin forması hansıdır?

- A) natural təsərrüfat
- B) əmtəə təsərrüfatı
- J) kapitalist təsərrüfatı
- Ç) planlı təsərrüfat
- D) sadalananlar heç biri

125) Sadə əmtəə istehsalı zamanı əmtəə nədir?

- A) istehsal məhsulları
- B) iş qüvvəsi
- J) istehsal vasitələri
- Ç) torpaq
- D) bütün sadalananlar

126) Bazarın belə tipi yoxdur:

- A) inkişaf etməmiş
- B) inkişaf etmiş
- J) azad
- Ç) tənzimlənən
- D) deformasiya olunmuş

127) İnkişaf etmiş əmtəə istehsalının sadə əmtəə istehsalından fərqi ondan ibarətdir ki;

- A) yalnız əmək məhsulları deyil, həmçinin istehsal amilləri də əmtəədir
- B) istehsal öz tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilir
- J) nemət və xidmətlərin istehsalı satış məqsədilə həyata keçirilir
- Ç) ixtisaslaşma olmur

D) əmək məhsulları əmtəədir

128) Bazarın meydana gəlməsinin şərtlərinə aid deyildir:

- A) əmək bölgüsü
- B) ixtisaslaşma
- J) istehsalçıların iqtisadi əlahiddəliyi
- Ç) natural təsərrüfata maustnolma
- D) istehsalçıların mülkiyyətinin olması

129) Bazarın belə bir funksiyası mövjud olmur:

- A) integrasiya etmək
- B) tənzimləyijisi
- J) stimullaşdırıjı
- Ç) nəzarətediji
- D) optimallaşdırıjı

130) Bazar iqtisadiyyatının əsası:

- A) əmtəə istehsalıdır
- B) natural istehsalıdır
- J) rəqabətdir
- Ç) tələb və təklifdir
- D) bütün sadalananlardır

131) Hansı anlayış bazarının müasir anlamına daha çox uyğundur:

- A) ticarət yeri
- B) əmtəə mübadiləsinin forması
- J) iqtisadiyyatın təşkilinin və fəaliyyətinin ijtimai forması
- Ç) alıjılar və satıjıların məjmusu
- D) əmtəə və xidmətlər alqı satqısının bütün sövdələşmələrinin məjmusu

132) Bazarın tənzimləyijisi funksiyası ibarətdir:

- A) İstehsal sahəsilə istehlak sahəsinin birləşdirilməsindən
- B) həjmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
- J) istehsalçıları məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən
- Ç) əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
- D) bazar iştirakçılarına zəruri informasiyanı verməkdən

133) Bazarın integrasiyaediji funksiyası? ibarətdir:

- A) istehsal sahəsilə istehlak sahəsinin birləşdirilməsindən
- B) həjmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
- J) istehsalçıları məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən
- Ç) əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
- D) bazar iştirakçılarına zəruri informasiyanı verməkdən

134) Bazarın stimullaşdırıjisi funksiyası ibarətdir:

- A) istehsal sahələr ilə istehlak sahəsinin birləşdirilməsindən
- B) həjmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
- J) istehsalçıların məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən
- Ç) əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
- D) bazar iştirakçılarına zəruri informasiyanı verməkdən

135. Bazarın vasitəçi funksiyası ibarətdir.

- a) əməyin nəticələrini mübadilə etmək məqsədi ilə istehsalçılar və istehlakçıların görüşməsini təmin etmək
- b) həcmi və quruluşuna görə istehsal və istehlakın uyğunlaşdırılması
- c) xərclərin azaldılması, yeni məhsulların yaradılmasına istehsalçıların həvəsləndirilməsi
- ç) əmtəələrin mübadiləsi üçün ekvivalent dəyərlilərin müəyyənləşdirilməsi
- d) bazar iştirakçılarına zəruri informasiyaların çatdırılması

136. İctimai istehsalda bazarın rolu ibarətdir:

- a) istehsala istehsalın hansı həcmdə və quruluşda olması haqqında işarə verilməsi
- b) tələb və təklif tarazlaşdırılması
- c) rəqabət qabiliyyətlərinə görə istehsalçıları differensiallaşdırmaq
- ç) köhnəlmiş istehsalların bağlanmasına təsir etmək
- d) bütün göstərilənlərdən

137. Müxtəlif məhsulların hazırlanmasının istehsalçıların əmək bölgüsünə yönəlməsinə əsaslanması necə adlanır.

- a) istehsalçıların təcrid olunması
- b) istehsalçıların müstəqilliyi
- c) istehsalçıların ixtisalaşması
- ç) ilkin kapital yığılı
- d) iqtisadi mənafeələr

138) Bazar infrastrukturuna aiddir:

- A) banklar

- B) yarmarkalar
- J) valyuta bircaları
- Ç) reklam agentliyi
- D)) sadalananların hamısı

139) Hansı bazarın ərazi əlaməti üzrə bazar strukturunun təsnifatı ilə əlaqəsi yoxdur?

- A)) leqal bazar
- B) lokal bazar
- J) regional bazar
- Ç) milli bazar
- D) dünya bazarı

140) Bazarın ayrı ayrı elementlərinin daxili quruluşu, yerləşməsi; Bazarın ümumi həjmində onların xüsusi çəkisi, bu:

- A)) bazarın strukturudur
- B) bazarın infrastrukturudur
- J) bazar mexanizmidir
- Ç) bazarlar sistemidir
- D) sadalananlardan heç biri deyildir

141) Bazarın normal fəaliyyətini təmin edən sistemlər, xidmətlər, müəssisələr, təşkilatların məjmusu:

- A) bazar strukturudur
- B)) bazarın infrastrukturudur
- J) bazar mexanizmidir
- Ç) bazarlar sistemidir
- D) sadalananlardan heç biri deyildir

142) Müasir bazarın infrastrukturunun əsas elementlərinə aid olmayanı seçin:

- A) audit şirkətləri
- B) xammal birjalrı
- C) kommersion bankları
- Ç)) istehsal müəssisələri
- D) konsaltinq firmaları

143) Aşağıdakı bazarda ixtiralar, yeniliklər, patentlər əmtəədir:

- A) istehsal vasitələri
- B) tədavül vasitələri
- J)) innovasiyalar
- Ç) informasiya
- D) qiymətli kağızlar

144) Kütləvi standart əmtəələrin topdansatış ticarətinin təşkilati forması, bu:

- A) yarmarkadır

- B) hərrajdır
- J) bircadır
- Ç) reklam agentliyidir
- D) investisiya fondudur

145) Bazar infrastrukturunun funksiyalarına aid deyil.

- A) bazar münasibətləri iştirakçılara öz maraqlarını reallaşdırmağı yüngülləşdirmək;
- B) iqtisadiyyatın ayrı ayrı subyektlərinin və fəaliyyət növlərinin ixtisaslaşdırılması əsasında bazar subyektlərinin operativliyini və səmərəliliyini yüksəltmək;
- C) hüquqi və iqtisadi nəzarət formalarını, işgüzar təcrübənin dövlət və ictimai tənzimlənməsini sadələşdirmək;
- Ç) istehsal sahələri arasında resursların bölünməsi
- D) sadalananların hamısı aiddir

146) Əmək birjalarının vəzifələrinə aid olmayanını göstərin:

- A) boş iş yerlərinin uçotu
- B) iş axtaranların boş iş yerlərinə yönəldilməsi
- C) əməkhaqqının həcminin müəyyən edilməsi
- Ç) işsizlərin ixtisasının artırılmasının və "yaxın" peşələrə yiyələnməsinin təşkili
- D) işsizlərə maddi yardımın verilməsi

147. Müxtəlif peşə işçilərinin maraqlarının müdafiə edən bazar infrastrukturunu elementini göstərin 0601

- a) həmkarlar təşkilatı
- b) sahibkarlar cəmiyyəti
- c) istehlakçılar ittifaqı
- ç) iqtisadi təhsil sistemi
- d) əmək birjası

148) Bazarın hansı iki tipi əmtəə və resursların dövranı modelinə daxil edilmişdir?

- A) iş qüvvəsi bazarı və pul bazarı
- B) valyuta bazarı, əmtəə və xidmətlər bazarı
- J) pul bazarı və resurslar bazarı
- Ç) resurslar bazarı, əmtəə və xidmətlər bazarı
- D) informasiya bazarı və istehlak bazarı

149) Bu bazar iqtisadiyyatının subyektidir deyildir:

- A) dövlət
- B) ev təsərrüfatları
- J) firmalar

- Ç) bütün sadalananlar subyekti deyil
- D)) bütün sadalananlar subyektdir

150) Əmtəə və xidmətləri istehsalı və reallaşdırılması yolu ilə istehsal amillərinin istifadəsi vasitəsilə öz mənafeələrini reallaşdıran təsərrüfat həlqəsi bu:

- A) ev təsərrüfatı
- B)) firma
- J) dövlət
- Ç) bank
- D) sadalananlardan heç biri

151) Dövlət müəssisələri, xüsusi müəssisələr, səhmdar jəmiyyəti, kooperativlər, yoldaşlıqlar:

- A) kəmiyyətindən
- B) kapital qoyuluşu sahəsindən
- J) buraxılan məhsulun çeşidindən
- Ç)) kapital üzərində mülkiyyətin formasından
- D) rəqabətin növündən

152) Ev təsərrüfatları əmtəə və resursların dövrəni modelində hansı rolunu oynayır?

- A)) istehsal amillərini verənlər, əmtəə və xidmətlərin alijılarıdır
- B) əmtəə, xidmətləri verənlər və istehsal amillərinin alijılarıdır
- J) istehsal amillərinin istifadəsini təşkil edirlər
- Ç) əmtəə və xidmətləri istehsal edirlər
- D) iqtisadi proseslərin tənziplənməsini həyata keçirirlər

153) Firmalar əmtəə və resursların dövrəni modelində hansı rolunu oynayır?

- A) istehsal amillərini təhiz edənlər, əmtəə və xidmətlərin alijılarıdır
- B)) əmtəə, xidmətləri təhiz edənlər və istehsal amillərinin alijılarıdır
- J) istehlak xərjlərini həyata keçirirlər
- Ç) əmtəə və xidmətləri istehlak edənlər
- D) iqtisadi proseslərin tənziplənməsini həyata keçirirlər

154) Ev təsərrüfatlarından əmtəə və xidmətlər bazarına axın neçə adlanır?

- A) xərjlər
- B) satışdan gəlirlər
- J)) istehlak xərjləri
- Ç) pul gəlirləri
- D) resurslar

155) Firmalardan resurslar bazarına gedən axın neçə adlanır?

- A)) xərjlər
- B) satışdan gəlirlər
- J) istehlak xərjləri

- Ç) pul gəlirləri
- D) resurslar

156) Əmtəə və xidmətlər bazarından firmalara gedən axın neçə adlanır?

- A) xərjlər
- B))satışdan gəlirlər
- J) istehlak xərjləri
- Ç) pul gəlirləri
- D) resurslar

175) Resurslar bazarından ev təsərrüfatlarına gedən axın neçə adlanır?

- A) xərjlər
- B) satışdan gəlirlər
- J) istehlak xərjləri
- Ç)) pul gəlirləri
- D) resurslar

158) Xırda firmaların üstünlüklərinə aid deyildir:

- A)) qeyri sabitlik
- B) uyğunlaşma qabiliyyəti, çeviklik
- J) idarəetməyə az xərjlərin olması
- Ç) reklama az xərjlərin çəkilməsi
- D) bütün sadalananlar kiçik firmaların üstünlükləridir

159) İri firmaların üstünlüklərinə aid deyil:

- A) sabitlik
- B)) yüksək idarəetmə məsrəfləri
- J) ETT ə və yeni əmtəələrin işlənilib hazırlanmasına yüksək məsrəflər
- Ç) kütləvi istehsal məsrəfləri
- D) bütün sadalananlar iri firmaların üstünlükləridir

160) Gəlirin əldə edilməsi məqsədilə təsərrüfat fəaliyyəti, bu:

- A) biznes
- B) kommersiya
- J)) sahibkarlıq
- Ç) marketinq
- D) menejment

161) Firmaların alıjılıq tələbinin qabaqjadan öyrənilməsi və formalaşması üzərində qurulmuş fəaliyyətinin təşkili sistemi, bu:

- A) biznesdir
- B) kommersiyadır
- J) sahibkarlıqdır
- Ç)) marketinqdir
- D) menejmentdir

162) Təsərrüfat fəaliyyətinin peşəkarlar qrupu tərəfindən idarə olunmasının prinsipləri, metodları və formalarının məjmusu bu:

- A) biznes
- B) kommersiya
- J) sahibkarlıq
- Ç) marketinq
- D)) menejment

163) Bazar iqtisadiyyatının subyekti kimi dövlət hansı rolu oynayır?

- A) istehlakçıdır
- B) istehsalçıdır
- J) resursların mülkiyyətçisidir
- Ç) iqtisadiyyatın tənzimlənməsini həyata keçirir
- D)) bütün sadalananlar

164) Əmtəə, bu:

- A) hansısa tələbatı ödəyə bilən nə varsa hər şey
- B) inkişaf etmiş əmtəə istehsalı şəraitində yaradılmış əmək məhsulu
- J)) hansısa tələbatı ödəyən və satış üçün nəzərdə tutulan əmək məhsulu
- Ç) satışı ilə alışı arasında alqı satqı sövdələşməsinin predmeti olan əşya
- D) digər iqtisadi nemətə və ya müəyyən məbləğ pula mübadilə oluna bilən iqtisadi nemət

165) Əmtəənin əsas xassələrinə aiddir:

- A)) istehlak dəyəri və mübadilə dəyəri
- B) mübadilə dəyəri və bazar dəyəri
- J) bazar dəyəri və istehlak dəyəri
- Ç) əmtəənin cəkisi və ölçüləri
- D) sadalanan hec biri

166) Əmtəənin hansısa tələbatı ödəmək qabiliyyəti:

- A) ijtimai zəruri dəyər
- B)) istehlak dəyəri
- J) mübadilə dəyəri
- Ç) bazar dəyəri
- D) əmtəənin qiymətliyi

167) Əmtəənin müəyyən kəmiyyət nisbətlərində digər əmtəələrə mübadilə olunmaq qabiliyyəti adlanır:

- A) ijtimai zəruri dəyər
- B) istehlak dəyəri
- J)) mübadilə dəyəri
- Ç) bazar dəyəri
- D) əmtəənin qiymətliyi

168) İjtimai zəruri əmək məsrəfləri bu:

- A)) ijtimai normal istehsal şəraitində bu növ əmtəələrin əsas kütləsinin istehsalına məsrəflər
- B) jəmiyyətə zəruri olan əmtəələrin istehsalına məsrəflər
- J) istehlak dəyərinə malik əmtəələrin istehsalına əmək məsrəfləri
- Ç) mübadilə dəyərinə malik əmtəələrin istehsalına əmək məsrəfləri
- D) dövlət tərəfindən tənzim olunan bazar iqtisadiyyatı şəraitində əmtəələrin istehsalına əmək məsrəfləri

169) Pul mənşəyinin təkamül konsepsiyasına uyğun olaraq pul, bu:

- A) əmtəə və xidmətlərin mübadiləsinə qəbul edilən nə varsa, hər şey
- B) insanlar arasında razılaşma məhsulu
- J)) ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi növlü əmtəə
- Ç) pul kimi istifadə olunan şey
- D) universal əmtəə

170) Pulun belə bir funksiyası yoxdur:

- A) dəyər ölçüsü
- B) tədavül vasitəsi
- J) ödəniş vasitəsi
- Ç) dünya pulları
- D)) qiymətlərin məşabı

171) Əmtəənin dəyərinin müəyyən edilməsinə iki əsas yanaşma, bu:

- A) son faydalılıq nəzəriyyəsi və ijtimai seçim nəzəriyyəsi
- B)) əmək dəyər nəzəriyyəsi və son faydalılıq nəzəriyyəsi
- J) əmək dəyər nəzəriyyəsi və mülkiyyət hüquqları nəzəriyyəsi
- Ç) ijtimai seçim nəzəriyyəsi və istehsal amilləri nəzəriyyəsi
- D) son faydalılıq nəzəriyyəsi və istehsal amilləri nəzəriyyəsi

172) Kim öz konsepsiyasında əmtəə dəyərinin və qiymətinin müəyyənləşdirilməsində xərjlər nəzəriyyəsi və faydalılıq nəzəriyyəsinə birləşdirmişdir:

- A) L.Valras
- B) A.Smit
- J) D.Rikardo
- Ç) K.Menger
- D)) A.Marşall

173) Hansı bənddə pulun təkamülünün düzgün ardıcılığı göstərilmişdir:

- A)) müəyyən əmtəələr, metal pullar, kağız pullar, kredit pullar, elektron pullar
- B) qızıl, gümüş, kağız pullar, kredit pullar
- J) sikkələr, banknotlar, veksellər, elektron pullar
- Ç) sikkələr, müəyyən əmtəələr, kağız pullar, kredit pullar

D) metal pullar, kağız pullar, kredit pullar, elektron pullar

174) Vergilər ödənilən zaman pul bu funksiyanı yerinə yetirir:

- A)) tədiyyə vasitəsi
- B) tədavül vasitəsi
- J) yığım vasitəsi
- Ç) dəyər ölçüsü
- D) dünya pulu

175) Supermarketdə əmtəələrin pulu ödənen zaman pul bu funksiyanı yerinə yetirir:

- A) tədiyyə vasitəsi
- B)) tədavül vasitəsi
- J) yığım vasitəsi
- Ç) dəyər ölçüsü
- D) dünya pulu

176) Restoranın menyusunda qiymət göstərilən zaman pul bu funksiyanı yerinə yetirir:

- A) tədiyyə vasitəsi
- B) tədavül vasitəsi
- J) yığım vasitəsi
- Ç)) dəyər ölçüsü
- D) dünya rulu

177) Dövlətin rəsmi ehtiyatları kimi pul bu funksiyanı yerinə yetirir:

- A) tədiyyə vasitəsi
- B) tədavül vasitəsi
- J)) yığım vasitəsi
- Ç) dəyər ölçüsü
- D) dünya pulu

178) Xarijdən pul köçürməsi olarkən pul bu funksiyanı yerini yetirir:

- A) tədiyyə vasitəsi
- B) tədavül vasitəsi
- J) yığım vasitəsi
- Ç) dəyər ölçüsü
- D)) dünya pulu

179) Dünya pulu kimi istifadə oluna bilərlər:

- A)) dönərli valyuta və qızıl
- B) qızıl və kağız pullar
- J) kağız pullar
- Ç) bankı vekselləri
- D) sadalanan hec biri

180) Nemətin faydalılığı, onun nadirliyi və onun istehsalına məsrəflər təjəssüm etdirir:

- A) nemətin mübadilə dəyərini
- B) nemətin istehlak dəyərini
- J) nemətin qiymətliliyi
- Ç) nemətin qiymətini
- D) sadalananlardan heç birini

181) Pul sistemi, bu:

- A) pulun iqtisadiyyatda yerinə yetirdiyi funksiyalardır
- B) ölkədə pul tədavülünün təşkili formasıdır
- J) metal və kağız pul tədavülünün nisbətidir
- Ç) milli və xarici valyuta kurslarının nisbətidir
- D) tədavüldəki pul kütləsidir

182) Bimetallizm və monometallizm, bu formalarıdır:

- A) pul sistemlərinin
- B) dünya pullarının
- J) kredit pullarının
- Ç) elektron pullarının
- D) qiymət miqyasının

183) Tədavül üçün zəruri olan pulun miqdarını bu formulla müəyyən etmək olar:

- A) $M=V \cdot P \cdot Q$
- B) $V=P+Q:M$
- J) $M=P \cdot V \cdot Q$
- Ç) $M=P \cdot Q : V$
- D) $P=M \cdot V : Q$

184) Kredit pullarına nə aid deyildir?

- A) veksellər
- B) banknotlar
- J) çeklər
- Ç) depozlarda olan pullar
- D) kağız pullar

185) Tam dəyərli pullar:

- A) kağız pullardır
- B) qızıl və gümüş sikkələrdir
- J) veksellər və çeklərdir
- Ç) elektron pullardır
- D) sadalananlardan heç biri deyildir

186) Barter pulun hansı funksiyasını yerinə yetirə bilər?

- A) dəyər ölçüsü
- B)) tədavül vasitəsi
- J) yığım vasitəsi
- Ç) dünya pulu
- D) tədiyyə vasitəsi

187) Pul tədavülü qanunu nəyi ifadə edir?

- A) pul aqreqlarının jəmini;
- B) pulun funksiyalarını;
- J)) tədavül üçün zəruri olan pulun miqdarını
- Ç) tədavüldən çıxan pul kütləsini
- D) pul tədavülünü tənziqləyən dövlət orqanlarının hüquqları

188) Dəyər qanununun funksiyalarına aid deyildir:

- A) istehsal sahələri və sferaları arasında resursların bölgüsü
- B) əmək məhsuldarlığının və ETT nin stimullaşdırılması
- J) əmtəə istehsalçılarının diferensiasiyası
- Ç) sadalananlardan heç biri dəyər qanununun funksiyalarına aid deyil
- D)) bütün sadalananlar dəyər qanununun funksiyalarıdır

189. Dünya pulu üçün xas olmayanı göstərin:

- a) ümumi dəyər ölçüsü kimi fəaliyyət göstərməsi
- b) ümumi ödəniş vasitəsi kimi fəaliyyət göstərməsi
- c) ümumi alqı vasitəsi kimi çıxış etməsi
- ç) içtimai şərvətin ümumi təmsilçisi kimi xidmət göstərməsi
- d)) bütün göstərilənlər dünya pulu üçün səciyyəvidir

190) Təklif qanunu əks etdirir:

- A) satılan məhsulun miqdarı ilə qiyməti arasındakı əks əlaqəni
- B) elastik və qeyri elastik əmtəələr arasındakı əlaqəni
- J)) satılan məhsulun miqdarı ilə qiyməti arasındakı birbaşa əlaqəni
- Ç) hər bir əmtəənin elastiklik dərjəsini
- D) tələb və təklif arasındakı əlaqəni

191) Tələb qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa:

- A) tələb də artır
- B) tələb azalır
- J) tələbin kəmiyyəti artır
- Ç)) tələbin kəmiyyəti azalır
- D) istehsalçılar arasında rəqabət güjlənir

192) Aşağıdakı terminlərdən hansı insanların məhsulu almaq imkanları və istəklərini əks etdirir:

- A) tələbat
- B)) tələb
- J) zərurət
- Ç) istək
- D) faydalılıq

193) Bazar tələbinə təsir etməyən amil:

- A) istehlakçıların gəlirləri
- B) qarşılıqlı əvəz olunan əmtəələrin qiyməti
- J)) resursların qiyməti
- Ç) alijıların sayı
- D) əhali strukturunun dəyişməsi

194) Bazar mexanizmi elementinə aid deyil:

- A) qiymət
- B) təklif
- J) tələb
- Ç)) sadalanan hamısı aiddir
- D) sadalanan hec biri aid deyil

195) Əmtəə bazarında müvazinət yaratmaq üçün:

- A) bu əmtəə həmişə dəbdə olmalıdır
- B) qiymət istehsal xərjlərilə mənfəətin jəminə bərabər olmalıdır.
- J) texnologiyanın səviyyəsi tədrijən dəyişməlidir.
- Ç)) tələbin həjmi təklifin həjminə bərabər olmalıdır.
- D) əmtəə və xidmətlər bazarında müvazinət yaratmaq mumkun deyil

196) Tələb əyrisi aşağıdakını əks etdirən xətti təjəssüm etdirir:

- A) tələb və təklifin qarşılıqlı əlaqəsi
- B) alijıların gəlirlərinin dəyişməsindən asılı olaraq tələbin dəyişməsi
- J)) əmtəənin qiymətinin dəyişməsindən asılı olana tələbin həjminin dəyişməsi
- Ç) alijıların bu əmtəəni əldə etmək arzusu
- D) tələbin kəmiyyətinin müxtəlif amillərdən asılılığı

197) İki əmtəə qarşılıqlı əvəz olunandırsa, birinjinin qiymətinin qalxması ilə nə müşayiət olunur?

- A) ikinci əmtəəyə tələb azalır.
- B)) ikinci əmtəəyə tələb artır.
- J) ikinci əmtəəyə tələbin həjmi artır.
- Ç) ikinci əmtəəyə tələbin həmi azalır.
- D) heç bir dəyişiklik baş vermir

198) Əgər iki əmtəə bir birini qarşılıqlı tamamlayırsa birinci əmtəənin qiymətinin artması bu nəticəyə səbəb olur:

A) ikinci əmtəəyə tələbin həjminin aşağı düşməsi

B) ikinci əmtəəyə tələbin həjminin artması

J) ikinci əmtəəyə qiymətin azalması

Ç) ikinci əmtəəyə qiymətin yüksəlməsi

D) heç bir dəyişiklik doğurmur

199) Hər bir mövjud anda bazarda yaranan şərtlərin məjmusu bu:

A) bazar mexanizmidir

B) bazarın konyunkturudur

J) dəyər qanunu

Ç) son faydalılıq qanunu

D) bazar tarazlığı

200) Təklifi formalaşdıran amillərə aid deyildir:

A) istehsalın əmtəə məhsulu

B) əmtəə ehtiyatları

J) idxalın həjmi

Ç) əhalinin yığımları

D) bütün sadalananlar aiddir

201) Əmtəə bazarında yeni istehsalçıların meydana çıxması səbəb olur:

A) qiymətin artması və təklifin həjminin çoxalmasına

B) qiymətin və təklifin həjminin azalmasına

J) qiymətin artması və təklifin həjminin azalmasına

Ç) qiymətin azalması və təklifin artmasına

D) əmtəə bazarında heç nə dəyişmir

202) Sadalananlardan nə əmtəə təklifinin dəyişməsinə səbəb olur:

A) bu əmtəənin istehsalı zamanı istifadə edilən resurslara qiymətlərin azalması

B) istehsala vergilərin artması

J) bu əmtəənin istehsalının daha səmərəli texnologiyasının tətbiqi

Ç) sadalananlardan heç nə təklifin həjminin dəyişməsinə səbəb olmur

D) bütün sadalananlar təklifin həjminin dəyişməsinə səbəb ola bilər

203) İlk dəfə kim tələbin azalması qanununu formulə etmişdir?

A) A.Smit

B) İ.Bentam

J) A.Kurno

Ç) A.Marşall

D) H.Hossen

204) Əgər əmtəənin qiyməti tələb və təklif ayrılarının kəsişmə nöqtəsindən yüksəkdirsə, on da

- A)) əmtəə artıqlığı əmələ gələr
- B) əmtəə defisiti meydana çıxar
- C) təklifin həcmi azalar
- Ç) tələbin həcmi artar
- D) həç nə baş verməz

205) Əmtəəyə tələbin azalmasına nəyi səbəb ola bilər?

- A) bu əmtəənin təklifinin azalması
- B) bu əmtəəyə qiymətlərin qalxmasının gözlənilməsi
- C) əmtəə, əvəzedicilərinə qiymətlərin azalması
- Ç) istehlakçıların gəlirlərinin artması
- D)) bu əmtəənin istehlakçılarda böyük ehtiyatlarının olması

206) Tələbin qiymət üzrə elastikliyi göstərir:

- A)) qiymətin 1% dəyişməsi zamanı təklifin həcmnin nisbi dəyişməsi
- B) qiymətin azalması zamanı təklifin həcmnin aşağı düşməsi
- C) qiymətin artması zamanı təklifin həcmnin artması
- Ç) təklifin həcmnin resursların qiymətindən asılılığı
- D) təklifə təsir edən qeyri, qiymət amillərinin dəyişməsi zamanı təklifin həcmnin dəyişməsi

207) Gəlir üzrə tələbin elastikliyi necə hesablanır?

- A) gəlirin dəyişməsi faizi tələb həcmnin dəyişməsi faizinə vurulur:
- B)) tələbin həcmnin dəyişməsi faizi gəlirin dəyişməsi faizinə bölünür
- C) qiymətin dəyişməsi faizi tələb həcmnin dəyişməsi faizinə bölünür
- Ç) gəlirin dəyişməsi faizinə tələb həcmnin dəyişməsi faizi əlavə olunur.
- D) tələb həcmnin dəyişməsi faizindən gəlirin dəyişməsi faizi çıxılır

208) Tələb və təklifin həjmlərinin bərabər olduğu qiymət adlanır:

- A) normal qiymət
- B) istehsal qiyməti
- J)) tarazlı qiymət
- Ç) alışı qiyməti
- D) satışı qiyməti

209) Əgər əmtəənin qiyməti azalırsa, onda:

- A) tələb əyrisinin sağa hərəkəti baş verər
- B) tələb əyrisinin sola hərəkəti baş verər
- J) tələb əyrisinin mailliyi dəyişər
- Ç) tələbin həjminin azalması baş verər
- D)) tələb həjminin artması baş verər

210) Əmtənin qiyməti bu səbəbdən arta bilər:

- A) əmtənin istehsal xərjlərini aşağı salan yeni texnologiyanın tətbiqi
- B) əmtə istehsalçılarının sayının artması
- J) əmtənin istehsal olduğu xammalın qiymətinin aşağı düşməsi
- Ç) əmtəyə tələbin azalması
- D) əmtə təklifinin azalması

211) Bazar qiyməti müvazinət qiymətindən aşağı olarsa onda:

- A) əmtə artıqlığı yaranır.
- B) əmtələrin qıtlığı əmələ gəlir.
- J) satılırlar bazarı formalaşır.
- Ç) ehtiyatların qiyməti azalır.
- D) əmtənin təklifi artır

212) Əmtə qiymətinin azalması səbəbi ola bilər:

- A) istehsala vergilərin artması
- B) istehlakçıların gəlirlərinin artması
- J) resurslara qiymətlərin aşağı düşməsi
- Ç) qarşılıqlı tamamlanan əmtəyə qiymətin enməsi
- D) əmtə, əvəzedicisinin əmələ gəlməsi

213) Rəqabətin hərfi mənası nədir?

- A) yaxşılaşdırma
- B) inkişaf
- c) əlverişli şərait
- Ç) toqquşma
- D) bazar

214) Rəqabət nədir?

- A) bazar təsərrüfatı subyektləri arasında əmtələrin istehsalı və realaşması ən yaxşı şərtləri uğrunda mübarizədir;
- B) eyni əmtə istehsalçıları arasında mübarizədir;
- C) daha əlverişli qiymətli əmtələrin alışına görə istehlakçılar arasında mübarizədir;
- Ç) müəssisələr arasında bəhsləşmədir;
- D) istehsalçılar və istehlakçılar arasında resurslar uğrunda mübarizədir

215) İstehsal inhisarçılığı nədir?

- A) əmtə və xidmətlərin əlverişli istehsal şəraitidir
- B) dövlət tərəfindən təmin edilən əmtə satışına əlverişli şəraitdir
- C) müəyyən növ məhsul istehsalının əsas hissəsinin bir istehsalçının əlində cəmlənməsidir;
- Ç) istehsalçı müəssisələrin birləşməsidir;
- D) hansısa bir əmtənin ancaq iri müəssisələrdə istehsal olunması

216) Təkmil rəqabət əlamətlərinə nə aid olmadığını göstərin:

- A) iştirakçıların qeyri, məhdud miqdarı
- B) yalnız sahədaxili rəqabətin olması
- J) rəqabətin hər bir iştirakçısının qərarlar qəbul etməsi sərbəstliyi
- Ç) rəqabətin hər bir iştirakçısında bazarın vəziyyəti haqqında tam informasiyanın olması
- D) əmtəələrin diferensiasiyasının olmaması

217) Sağlam rəqabətin əsas metodlarına nəyin aid olmadığını göstərin:

- A) saxta malların istehsalı
- B) məhsulun keyfiyyətinin artması
- C) qiymətlərin aşağı düşməsi
- Ç) yeni əmtəə və xidmətlərin yaradılması və ETT nin nəticələrindən istifadə
- D) reklam

218) Haqsız rəqabətin əsas metodlarına aid deyil:

- A) rüşvət və şantajtmə
- B) iqtisadi, yaxud sənaye kəşfiyyatı
- C) istehlakçıların aldadılması
- Ç) saxta malların istehsalı
- D) satışdan sonrakı xidmət

219) Təkmil rəqabət üçün sadalananlardan nə səjiyyəvi deyildir?

- A) istehsal körtəbiiliyi, təsərrüfat riski
- B) jəmiyyətin təbəqələşməsinin qarşını alır
- J) yüksək keyfiyyətli məhsul istehsalına nail olunur
- Ç) istehsalın qənaətli texnologiyaları istifadə olunur
- D) zəif istehsalçılar bazardan sıxışdırılıb çıxarırlar

220) Müstəqil qərarlar qəbul edən, öz tələbatlarını maksimum ödəməyə jəhd edən iqtisadi subyekt hansısa istehsal amilinin mülkiyyətçidir, insan kapitalının təkrar istehsalını təmin edir bu:

- A) ev təsərrüfatı
- B) firma
- J) dövlət
- Ç) bank
- D) sadalananlardan heç biri

221) Ev təsərrüfatının bütün gəlirləri və xərjləri təşkil edir:

- A) əmtəə və xidmətlərin dövranını
- B) pul axınını
- J) resurslar axınını
- Ç) əmtəə axınını
- D) ailə büdjəsini

222) Ailə budcəsinin gəlirlərinə daxil deyil:

- A) əməkhaqqı
- B) ijtimai təşkilatlara ödənişlər
- J) dövlət transfert ödənişləri
- Ç) sahibkarlıqdan gəlir
- D) mülkiyyətdən gəlirlər

223) Ailə büdcəsinin xərjlərinə aid deyildir:

- A) vergilər
- B) istehlak əmtəələrinə xərjlər
- J) dövlət transfertləri
- Ç) kommunal xidmətlərin ödənişi
- D) ijtimai təşkilatlara ödənişlər

224. Müasir iqtisadi nəzəriyyədə dövlətin iqtisadiyyata aktiv müdaxiləsinin əsas ideoloqu kim olub?

- A) M. Fridman
- B) D.M. Keyns
- C) A. Marşall
- Ç) İ. Şumpeter
- E) P. Samuelson

225. Keynçi yanaşmaya əsasən dövlətin iqtisadi tənzimlənməsinin əsas məqsədi hesab olunur:

- A) iqtisadi artım və inflyasiyanın aşağı səviyyəsi
- B) tsikli tərəddüdlərin olmaması
- C) stabil iqtisadi artım və məşğulluğun yüksək səviyyəsi
- Ç) məşğulluğun yüksək səviyyəsi və inflyasiyanın aşağı səviyyəsi
- E) dünya bazarında ekspansiya

226. Hansı elmi istiqamət dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudluğunu müdafiə edir?

- A) keynsçi
- B) neoliberal
- C) marjinal
- Ç) sosial, institusional
- E) marksist

227 Aşağıdakı qruplardan hansının iqtisadiyyatın dövlət tənzimlənməsini müsbət qiymətləndirən təlimlər olduğunu göstərin:

- A) fiziokratlar, marksizm, marşinalizm
- B) merkantilizm, marksizm, keynsçilik
- J) marksizm, keynsçilik, monetarizm
- Ç) fiziokratlar, marksizm, keynsçilik

D) merkantilizm, neoliberalizm, marcinalizm

228. Bazarın uğursuzluqlarına aid deyil:

- A) xarici effektlərin mövcudluğu
- B) informasiya asimetriyası
- C) monolizm
- Ç) siyasi proseslərin qeyri, təkmilliyi
- E) ictimai nemətlərin istehsalının olmaması

229. Dövlətin minimal funksiyasına aid deyil:

- A) antitsiklik tənzimlənmə
- B) antiinhisar tənzimlənmə
- C) xarici effektlərin tənzimlənməsi
- Ç) pul tədavülünün səmərəli təşkili
- E) ictimai nemət istehsalının təmin edilməsi

230. Dövlətin maksimal funksiyasına aiddir:

- A) gəlirlərin yenidən bölgüsü
- B) antiinflasiya siyasəti
- C) dünya bazarında milli mənafehlərin reallaşması
- Ç) bütün sadalananlar
- E) sadalananlardan heç biri

231. Dövlətin iqtisadiyyata təsirinin belə metodu yoxdur:

- A) iqtisadi
- B) inzibati
- C) hüquqi
- Ç) xarici iqtisadi
- E) bütün sadalanan formalar mövcuddur

2321. Dövlətin iqtisadiyyata dolayı təsir metoduna aid deyil:

- A) dövlət sahibkarlığı
- B) pul, kredit siyasəti
- C) indikativ planlaşdırma
- Ç) vergi siyasəti
- E) büdcə siyasəti

233. Dövlətin iqtisadiyyata birbaşa təsir metoduna aid deyil:

- A) xüsusi biznesin məhdudiyəti
- B) indikativ planlaşdırma
- C) dövlət sahibkarlığı
- Ç) qanunverici bazanın yaradılması
- E) bütün sadalanan metodlar aiddir

234. İqtisadiyyatın bazar təşkilinin çatışmazlıqlarından birini göstərin:

- A) ictimai nemətlərin istehsalını təmin etmə
- B) əmtəə, pul balanslaşdırılması
- C) azad qiymətqoyma
- Ç) subyektlərin iqtisadi bərabərliyi
- E) resursların bazar qanunlarına uyğun bölgüsü

235. Dövlətin bazara birbaşa təsiri alətini göstərin:

- A) milliləşdirmə, özəlləşdirmə
- B) dövlət alışmaları
- C) məqsədli maliyyələşdirmə
- Ç) bütün sadalananlar
- E) sadalananlardan heç biri

236. Bazar iqtisadiyyatının dövlətə xas olmayant funksiyanı göstərin:

- A) qiymətlərin mərkəzləşdirilmiş şəkildə təyin edilməsi
- B) bazarın mənfi tərəfinin kompensasiya edilməsi
- C) fiskal siyasətin həyata keçirilməsi
- Ç) bazar münasibətləri iştirakçılarının sosial qarantlarının təmin edilməsi
- E) işsizliyin azaldılmasına dair tədbirlərin həyata keçirilməsi

237. Aşağıda qeyd olunanlardan hansı iqtisadi siyasətin məqsədinə aid deyil:

- A) iqtisadi artım
- B) dövlət büdcəsinin kəsiri
- C) milli valyutanın dayanıqlığı
- Ç) qiymətin stabilliyi
- E) məşğulluğun yüksək səviyyəsi

238. Əhali gəlirlərinin yenidən bölgüsü dövlətin funksiyalarından hansına aiddir:

- A) xarici effektlərin tənzimlənməsi
- B) institusional funksiya
- C) rəqabətli mühitin qorunması
- Ç) iqtisadi stabilliyin qorunması
- D) sosial funksiya

239. İctimai seçim nəzəriyyəsi, bu nəzəriyyə öyrənir:

- A) istehlakçıların gəlirləri və üstünlükverimləri nəzərə alınmaqla tələbin formalaşmasını
- B) amil gəlirlərinin əldə olunması və bölgüsü prosesini
- C) firmaların davranış motivləri və prinsiplərini
- Ç) insanların dövlət idarələrindən öz mənafeləri üçün istifadə etdikləri üsulları
- E) gəlirlərin cəmiyyətdə yenidən bölgüsü metodları

240. Hansı nəzəriyyə görə siyasi sfera bazarın novlərdən biridir:

- A) ictimai seçim
- B) istehlakçı davranışı
- C) son hədd faydalılığı
- Ç) müqayisəli üstünlüklər
- E) izafi dəyər

241. İctimai seçim nəzəriyyəsi kim tərəfindən yaradılıb?

- A) D.Byenken
- B) P.Samuelson
- C) L.Valras
- Ç) V.Pareto
- E) A.Piqu

242. Xususi maraqlar qrupu (Lobbi) həyata keçirir:

- A) ayrı ayrı fərdlərin üstünlükverimlərini üzə çıxarır
- B) ictimai seçim
- C) dövlət büdcəsinin yenidən bölgüsü məsələlərinə təsirini
- Ç) fərdlər arasında rifahın bölgüsünü
- E) xarici effektlərin tənzimlənməsini

243. İctimai seçim nəzəriyyəsinin siyasi proseslərə yanasmasının xususiyyəti bundadır:

- a) dövlət büdcəsi vəsaitlərinin bölgüsü məsələsinə böyük diqqət yetirilir
- b) fərdi maraq ictimai həyatın əsas təkanverici motivi kimi nəzərdən keçirilir
- c) ictimai nemətlərin ayrı ayrı fərdlər arasında bölgüsü prosesi nəzərdən keçirilir
- q) ictimai nemətlər istehsalının səmərəliliyi tədqiq olunur
- E) doğru cavab yoxdur

244. Siyasi proseslər yolu ilə siyasi institutlar vasitəsilə iqtisadi xeyrin əldə olunması:

- A) lobbiçilikdir
- B) loqrollinqdir
- C) siyasi rentadır
- Ç) differensial rentadır
- E) inhisar rentası

245. Loqrollinq, bu:

- A) siyasi rentanın əldə edilməsi
- B) ictimai faydalılığın maksimumlaşdırılması
- C) ictimai marağın xususi maraqdan üstün olması
- Ç) səsvərmədə səslərlə ticarət etmək

E) lobbiçilik

246. İctimai seçim nəzəriyyəsi nə vaxt yaranmışdır:

- A) 1990 cı illərin əvvəllərində
- B) 1970 ci illərdə
- C) 1980 cı illərin sonunda
- Ç) 1950 ci illərdə
- D)) 1960 cı illərin sonunda

247. İqtisadiyyatın tənzimlənməsi prosesində dövlətin qeyri səmərəli qərarlar qəbul etməsi imkanı hesab olunur:

- a)) dövlətin "uğursuzluqları"
- B) lobbiçilik
- C) loqrolling
- Ç) siyasi renta
- E) informasiyaların assimetrikliyi

248. Dövlətin uğursuzluqlarının səbəbinə aid deyil:

- A) zəruri informasiya qərarlarının qəbul edilməsi məhdudluğu
- B) siyasi proseslərin qeyri təkmilliyi
- C) bürokratiya üzərində nəzarət məhdudluğu
- Ç)) qeyri təkmil rəqabətin olması
- E) bütün sadalananlar aiddir

249. Dövlətin daxili qeyri-stabillik mənbələri var. Hansı bu mənbələrə aid deyil?

- A) bürokratiya
- B) lobbiçilik
- C) korrupsiya
- D)) sadalanan hamısı
- E) sadalanalardan heç biri

250. Qloballaşma şəraitində meyil meydana gəlir:

- A)) iqtisadiyyatın tənzimlənməsi üzrə dövlətin funksiyalarının bir hissəsinin dövlətlərarası səviyyəyə köçürülməsi
- B) iqtisadiyyatın dövlət tənzimlənməsinin zəifləməsi
- C) iqtisadiyyatın dövlət tənzimlənməsinin güclənməsi
- Ç) dövlətin sosial funksiyalarının güclənməsi
- E) dövlətin sosial funksiyalarının zəifləməsi

251. Ev təsərrüfatının məqsədi:

- a)mənfəətin maksimumlaşdırılması
- b))faydalılığın maksimumlaşdırılması
- c)rentanın maksimumlaşdırılması
- d)əmtəə və xidmətlərin istehlakının maksimumlaşdırılması
- e)iş qüvvəsinin hərəkətinin maksimumlaşdırılması

252. Milli iqtisadiyyatın iqtisadi modelləri:

- a))liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat və qarışıq iqtisadi modellər
- b)inzibati-amirlik modeli, liberal və qarışıq model
- c)ənənəvi və dövlət tənzimlənməsi modeli
- d)inzibati, qarışıq və ənənəvi model
- e)heç biri düz deyil

253. Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir?

- A) 1988
- B) 1987
- C) 1989
- D) 1986
- E) 1990

254. Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat:

- A) açıq iqtisadiyyat
- B)) milli iqtisadiyyat

- C) qapalı iqtisadiyyat
- D) mezoiqtisadiyyat
- E) mikroiqtisadiyyat

255. Milli iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları:

- A) asılı və müstəqil milli iqtisadiyyat
- B) açıq və qapalı milli iqtisadiyyat
- C) zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat
- D) sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat
- E) qapalı və asılı milli iqtisadiyyat

256. Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri:

- A) ümumi ictimai məhsul
- B) ümumi milli məhsul
- C) ümumi daxili məhsul
- D) ümumi daxili investisiya
- E) ümumi gəlir

257. ÜDM-i necə ölçmək olar?

- A) gəlirlərə və istehlaka görə
- B) xərclərə və istehlaka görə
- C) gəlirlərə və xərclərə görə
- D) istehsala və istehlaka görə
- E) hamısı düzdür

258. Ölkənin istehsalının inkişaf dərəcəsini, onun əhalisinin rifah halını ən real müəyyən edən göstərici:

- A) ümumi milli məhsul
- B) ümumi daxili məhsul

- C) xalis milli məhsul
- D) milli gəlir
- E) adambaşına düşən ümumi milli məhsul

259. Həyat səviyyəsi kateqoriyası ilk dəfə kim tərəfindən istifadə edilmişdir?

- A) C.Mill
- B) K.Marks
- C) D.Rikardo
- D) C.Klark
- E) A.Marşal

260. İqtisadi artım nədir?

- A) bank faizlərinin aşağı salınması, istehsalı genişləndirmək
- B) amortizasiya ayırmaları hesabına istehsalı genişləndirmək, ÜDM-in amillərinin kəmiyyətinin saxlanması
- C) istehsal amillərinin sahələr arasında bölgüsü
- D) real ÜDM-in mütləq həcmnin və adambaşına düşən real ÜDM-in artımı
- E) resursların sahələr arasında bölgüsü

261. İqtisadi artımın hansı əsas tipləri var?

- A) ekstensiv tip
- B) intensiv tip
- C) sabit inkişaf tipi
- D) sürətli inkişaf tipi
- E) ekstensiv və intensiv tipi

262. Aşağıdakılardan biri iqtisadi artımın amillərinə daxil deyil:

- A) əsas kapitalın həcmi
- B) texniki tərəqqi

- C) təbii resursların kəmiyyət və keyfiyyəti
- D)) mülkiyyətin növləri
- E) resursların səmərəli bölgüsü

263. İqtisadi artımın əsas məqsədi:

- A)) əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması
- B) iqtisadi artımı keyfiyyətcə yaxşılaşdırmaq
- C) investisiyanın həcmnin artırılması
- D) insan kapitalının investisiyalaşdırılması
- E) sərbəst vaxtın və investisiyanın artırılması

264. Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil?

- A) böhran
- B) durğunluq
- C) yüksəliş
- D)) işsizlik
- E) canlanma

265. Bir-birini ardıcıl əvəz edən tsiklin fazalarını iqtisadçılardan kim müəyyənləşdirmişdir:

- A) J.Sismondi
- B) D.Kondratyev
- C)) K.Marks
- D) K.Mitçel
- E) Q.Xabler

266. İqtisadi böhran, durğunluq, canlanma, yüksəlişin dövrü olaraq təkrarlanması:

- A)) iqtisadi tsikl
- B) iqtisadi böhran
- C) iqtisadi yüksəliş
- D) iqtisadi artım
- E) iqtisadi tənəzzül

267. 40-60 ili əhatə edən tsikllər:

- A) Toffer tsiklləri
- B) tikinti tsiklləri
- C)) Kondratyev tsiklləri
- D) sənayə tsiklləri
- E) Forrester tsiklləri

268. Uzunmüddətli işsizliyə aiddir:

- A) mövsümi, friksion
- B) friksion, struktur
- C) mövsümi, tsiklik
- D)) tsiklik, struktur
- E) tsiklik friksion

269. Qısamüddətli işsizliyə aiddir:

- A) friksion, tsiklik
- B) mövsümi, tsiklik
- C) struktur, tsiklik

D)) mövsümi, friksion

E) tsiklik, friksion

270. Əhalinin hər nəfərinə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyətini əks etdirən göstərici:

A) yaşayış vasitələri

B) həyat tərzi

C)) həyat səviyyəsi

D) həyat göstəricisi

E) əmək haqqı

271. Aşağıdakılardan hansılar inflyasiyanın sürətli artım növünə aid deyil?

A) mülayim

B) sürətli

C)) gözlənilən

D) ifrat (hiper)

E) hamısı aiddir

272. İnflyasiyanın əksi olub qiymətlərin ümumi səviyyəsinin davamlı və ardıcıl olaraq aşağı düşməsi:

A) inflyasiya tempi

B) qiymət indeksi

C)) deflyasiya

D) staqflyasiya

E) işsizlik

273. Dövlət büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait:

- A) büdcə gəlirləri
- B) büdcə profisiti
- C) büdcə fondları
- D)) büdcə xərcləri
- E) büdcə defisiti

274. Dövlətin vətəndaşlara və firmalara borcu:

- A) istiqraz
- B) səhmlər üzrə borc
- C) xarici borc
- D)) daxili borc
- E) kassa borcu

275. Büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği:

- A) büdcə defisiti
- B) büdcə xərcləri
- C) faktiki defisit
- D)) profisiti
- E) büdcə gəlirləri

276. Dövlət orqanlarına məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi üçün lazım olan pul vəsaitlərinin yığılması və istifadə olunması formasıdır:

- A) dövlət gəlirləri
- B) büdcə fondları

- C) dövlət müəssisələrinin maliyyəsi
- D)) dövlət büdcəsi
- E) dövlət xərcləri

277. Dövlətin xarici dövlətlərə, xarici hüquqi və fiziki şəxslərə, beynəlxalq maliyyə təşkilatlarına borcu:

- A) qısamüddətli borc
- B) ortamüddətli borc
- C) uzunmüddətli borc
- D)) xarici borc
- E) heç biri düz deyil

278. Dövlət borcunun formaları:

- A) uzunmüddətli borc, xarici borc
- B) xarici borc, ortamüddətli borc
- C) xarici borc, qısamüddətli borc
- D)) daxili borc, xarici borc
- E) xarici borc, uzunmüddətli borc

279. Vergilər nədir?

- A)) mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödənişlər
- B) fiziki və hüquqi şəxslərin dövlətə könüllü ödənişləri
- C) dövlət tərəfindən insanlardan və müəssisələrdən tutulan könüllü və məcburi ödənişlər
- D) yuxarıdakıların hamısı düzdür
- E) yuxarıdakıların heç biri doğru deyil

280. Mütərəqqi vergilər zamanı gəlir artdığı halda:

- A)) vergi dərəcələri artır
- B) vergi dərəcələri sabit qalır
- C) vergi dərəcələri aşağı düşür
- D) vergi dərəcələri dəyişkəndir
- E) yuxarıdakıların heç biri düz deyil

281. Əgər gəlir artdıqca tutulan vergilərin payı azalır, onda bu:

- A)) reqressiv vergilər
- B) proporsional vergilər
- C) sabit vergi
- D) mütərəqqi vergi
- E) xüsusi vergilər

282. Dövlət xərclərinin gəlirlərdən üstün artması:

- A) büdcə tarazlığının pozulması
- B) büdcə məsrəflərinin azalması
- C) büdcə daxilolmalarının azalması
- D) büdcə tarazlığının pozulması
- E)) büdcə kəsiri

283. Dövlətin iqtisadiyyatın depresiya dövründə apardığı siyasət:

- a) tənzimləyici siyasət
- b)) stimullaşdırıcı siyasət

- c) dayanıqlı siyasət
- ç) fiskal siyasət
- d) monetar siyasət

284. Əməyin ictimai ərazi bölgüsünün yüksək forması olub, ayrı-ayrı ölkələrin mübadilə etdikləri müəyyən növ məhsul istehsalı üzrə ixtisaslaşma:

- A) beynəlxalq dünya bazarı
- B) beynəlxalq iqtisadi əməkdaşlıq
- C) beynəlxalq əmək bölgüsü
- D) beynəlxalq hesablaşmalar
- E) beynəlxalq hərrac

285. Şəxsi yardımçı təsərrüfatda yaradılan və əhalinin şəxsi istehlakına natural şəkildə daxil olan vəsaitlərin dəyərini əks etdirir:

- A) pul gəlirləri
- B) real gəlirlər
- C) şəxsi sərəncamda qalan gəlirlər
- D) nominal gəlirlər
- E) natural gəlirlər

286. Vətəndaşların, ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olan tədbirlərinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən siyasət:

- a) dövlətin institusional siyasəti
- b) dövlətin sosial siyasəti
- c) dövlətin monetar siyasəti
- ç) dövlətin antiinflyasiya siyasəti
- d) heç biri düz deyil

287. İnsanın normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan sosial minimum həddində əmtəə və xidmətlər:

- A) yoxsulluq nisbi həddi
- B) yoxsulluq mütləq həddi
- C) yaşayış minimumu
- D) yoxsulluq
- E) minimum istehlak büdcəsi

288. Müəyyən dövrdə ev təsərrüfatları tərəfindən əldə edilmiş və istehsal olunmuş natural və pul vəsaitlərinin məcmusu:

- A) əhalinin natural gəlirləri
- B) pul gəlirləri
- C) nominal pul gəliri
- D) real pul gəlirləri
- E) əhali gəlirləri

289. Vergi çıxılmaqla qalan əhali gəlirləri bu:

- A) əhalinin pul gəlirləri
- B) əmək haqqı
- C) sərəncamda qalan real pul gəlirləri
- D) orta aylıq əmək haqqı
- E) ev təsərrüfatlarının sərəncamında qalan gəlir

290. İqtisadi inkişafın səmərəliliyini əks etdirən əsas istiqamətlərdən biri:

- A) iqtisadi artımın sürəti
- B) urbanizasiya vəziyyətinin yaxşılaşdırılması
- C) vaxtdan istifadənin səmərəliliyinin yüksəldilməsi
- D) ətraf mühitin qorunması
- E) təhsil və səhiyyənin səviyyəsinin yüksəldilməsi

291. Dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi prosesində öz məqsədlərinə nail olmaq üçün istifadə edilən strateji və taktiki tədbirlər:

- A) iqtisadi proqramlaşdırma
- B) dövlət proqramlaşdırılması
- C) dövlətin iqtisadi siyasəti
- D) iqtisadiyyatın dövlət tənzimlənməsi
- E) iqtisadiyyatın sahə və regional quruluşu

292. Müxtəlif ölkələrin milli iqtisadiyyatının əməkdaşlıq etməsi yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınması:

- A) iqtisadi əlaqə
- B) iqtisadi inteqrasiya
- C) dünya iqtisadiyyatı
- D) milli əməkdaşlıq
- E) istehsal inteqrasiyası

293. Hökumətin, firmaların, ayrı-ayrı şəxslərin ölkədə istehsal edilən və başqa ölkədə satılması nəzərdə tutulan əmtəə və xidmət:

- A) idxal
- B) ixrac
- C) kvota
- D) renta
- E) valyuta

294. Əmtəə və xidmətlərin ixrac və idxalını maneəsiz həyata keçirən ölkələrin iqtisadiyyatı:

- A) açıq iqtisadiyyat
- B) gizli iqtisadiyyat
- C) qapalı iqtisadiyyat
- D) ənənəvi iqtisadiyyat

E) bağlı iqtisadiyyat

295. Xarici ticarətdə əmtəələrin mübadiləsi necə adlanır?

A) idxal

B) ixrac

C) idxal və ixrac

D) ticarət mübadiləsi

E) ixrac üzrə əməliyyat

296. Dünya bazarında reallaşan əmtəələrin dəyərinin pulla ifadəsi:

A) dünya qiymətləri

B) tarazlıq qiymətləri

C) bazar qiymətləri

D) qiymət indeksi

E) istehlak səbəti qiyməti

297. Beynəlxalq əmək bölgüsünün ən mühüm formaları və əsas elementləri:

A) təmərküzləşmə

B) ixtisaslaşma və kooperasiyalaşdırma

C) mərkəzləşmə və ixtisaslaşma

D) kooperasiyalaşdırma və mərkəzləşmə

E) təmərküzləşmə və mərkəzləşmə

298. Urbanizasiyanın meydana gəlməsinin, inkişaf edib global prosesə çevrilməsinin başlıca amillərindən biri:

A) elmi-texniki tərəqqi

B) təbii resursların tükənməsi

C) etnik çəkişmələr

D) elmi-texniki gerilik

E) ətraf mühitin qorunması

299. Dünya birliyinin gələcək sosial-iqtisadi tərəqqisinin mövcud güclənməsinə zərər yetirə bilən təhlükə:

A) işsizlik

B)) ekoloji fəlakət

C) texniki tərəqqi

D) xəstəliklər

E) su qıtlığı problemi

300. Mülkiyyət münasibətlərinin beynəlmilləşməsi, əmək bölgüsü və kooperasiyalaşmanın daha yüksək səviyyəsi, təsərrüfatların təşkilinin yeni formaları, beynəlxalq iqtisadi təşkilatların tənzimləyici rolu:

A) makroiqtisadi tendensiya

B)) qloballaşma tendensiyası

C) xarici ticarətin güclənməsi tendensiyası

D) beynəlxalq iqtisadi tendensiyanın güclənməsi

E) ictimai istehsalın artım tempi